

## **BİOLOGİYA**

**UOT 573.8**

### **UN NÜMUNƏLƏRİNDƏN *FUSARIUM* ƏLEHİNƏ FƏAL LAKTOBASİLLƏRİN İZOLƏ EDİLMƏSİ VƏ İLKİN TƏDQİQİ**

**G.A.VƏLİYEVA, F.A.HACIYEVA,  
R.İ.QOCAYEVA, S.Q.GÜLƏHMƏDOV**

*Bakı Dövlət Universiteti*

*sahib66@rambler.ru*

*Müxtəlif un nümunələrindən izolə edilmiş 54 bakteriya ştamlarından *Fusarium culmorum* 302 şamının inkişafına ləngidici təsir göstərən *Lactobacillus* cinsinə aid 9 süd turşusu bakteriyaları ştami ayrılmış və tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, bu qida məhsullarından izolə edilmiş həmin ştamlar passiv ştamin inkişafını müxtəlif dərəcədə ləngidir. Həmin ştamların taksonomik və antifunqal xassələrinin tədqiqi davam etdirilir.*

**Açar sözlər:** Un nümunələri, laktobasillər, *Fusarium culmorum* 302, antifunqal aktivlik

Çağdaş dövrümüzdə insanların təhlükəsiz qida məhsulları ilə təmin edilməsi problemi aktual olaraq qalmaqdadır. Qida məhsullarının patogen və şərti patogen mikroorganizmlərlə - bakteriya və göbələklərlə çirkənməsinin qarşısının alınması həmin problemin həllində önemli yer tutur. Belə ki, həmin tədbirlər həm istehlakçıların sağlamlığının qorunmasına, həm də məhsulların uzun müddət saxlanılmasında öz töhfəsini verir [2, 6].

*Aspergillus flavus*, *Aspergillus nomius* və s. növlərinə aid olan kif göbələkləri AFB1 və AFM1 kimi aflotoksinlər sintez edirlər. Bu toksinlər konserogen təsirə malik olduqlarından fermentləşdirilmiş məhsulların tərkibinə daxil olarkən konsument orqanizm üçün çox təhlükəli olurlar. Tədqiqatlar göstərmüşdir ki, süd turşusu bakteriyaları həmin toksinlərin molekulları ilə birləşə və onları öz səthində saxlaya bilirlər. Süd turşusu bakteriyalarının bu xassəsinə görə onlardan adsorbiya yolu ilə süd məhsullarının aflotoksinlərdən təmizlənməsində geniş istifadə perspektivləri yaranmışdır [7].

*Aspergillus* cinsinə aid əksər növlər insanlarda aspergiloz xəstəliyi yaradır. *Penicillium* göbələkləri penisill turşusu, verrukozidin və bir sıra neerotoksiqi qlikopeptidlər ifraz etməklə istehlakçıların həyatına mənfi təsir edirlər [3, 5, 7]. *Fusarium* cinsli göbələklər Taxillar fəsiləsinə aid dənli bitkilərin kö-

kündə və dənlərində çürümə xəstəlikləri əmələ gətirməklə məhsuldarlığa xeyli zərər vururlar [5].

Süd turşusu bakteriyaları bir sıra antimikrob xassəli metabolitlərin produsenti kimi qida məhsullarının biomühafizəsində geniş istifadə edilir. Bu bakteriyaların yanaşı populyasiyalarla ontoqonist fəaliyyəti onların süd turşusu, karbon qazı, hidrogen peroksid, qısa zəncirli yağ turşuları, proteolitik fermentlər, bakteriosinlər və s. kimi geniş çeşidli antimikrob xassəli metabolitləri vasitəsilə həyata keçirilir [4].

Məqaləmizdə müxtəlif mənşəli un nümunələrindən göbələk əlehinə metabolitlər sintez edən süd turşusu bakteriyalarının ayrılması və onların ilkin antaqonistik xassələrinin öyrənilməsi zamanı alınan nəticələr öz əksini tapmışdır.

### **Material və metodika**

Tədqiqatımızda STB mənbəyi kimi 4 növ un nümunəsi - sorqo unu (Č), bugda unu (KV), qarabaşaq unu (POH), çovdar unu (ŽCHL1) istifadə edilmişdir. Bu nümunələrdən STB-lərin izolə edilməsi əvvəl qeyd etdiyimiz kimi, klassik mikrobioloji üsullarla həyata keçirilmişdir [1]. Bunun üçün həmin nümunələrdən 1 q götürülmüş, üzərinə 9 ml fizioloji məhlul əlavə edilmiş və qarışdırılmışdır. Sonra həmin məhlul durulaşdırılmış və MRS mühitində əkilmışdır. 48 s sonra əmələ gələn koloniyalar izolə edilərək ayrılıqda yenidən MRS mühitdə 24 s becərilmişdir.

Passiv göbələk nümunəsi olaraq *Fusarium culmorum* 302 ştamından istifadə edilmişdir.

Bakteriyaların antifungal fəallığını müəyyən etmək üçün titri  $10^3$ /ml olan suspenziya Petri qabında 12 ml 15% MRS-aqarla qarışdırılmış, mühit bərkidikdən sonra üzəri 12 ml yumşaq (8%) MEA (səməni ekstraktı-aqar) ilə örtülmüşdür. Sonra isə  $10^6$  /ml qatılıqlı 5  $\mu\text{l}$  kif sporları qabın mərkəzinə inyeksiya edilmiş və otaq temperaturunda ( $23\text{--}25^\circ\text{C}$ ) bir qədər inkubasiya edildikdən sonra (30 dəq) termostata keçirilmiş və  $37^\circ\text{C}$ -də saxlanılmışdır. İnkubasiyanın ilk gündən başlayaraq 12 gün müddətində koloniyaların diametri ölçülmüşdür.


Fəal bakteriya hüceyrələrinin cins səviyyəsində identifikasiyası üçün ilkin olaraq mikroskoplama, Qram üsulu ilə rənglənmə, katalaza və oksidaza testləri həyata keçirilmişdir.

### **Nəticələr və onların müzakirəsi**

Un nümunələrindən passiv göbələk ştamının inkişafını tormozlayan 9 bakteriya izolə edilmiş və onların ilkin morfoloji xüsusiyyətləri tədqiq edilmişdir. Alınan nəticələrə görə göbələk bakteriyaların hamısı qrammüsəbət, katalazamənfi, oksidazamənfi, çöpsəkilli bakteriya hüceyrələridir (Nəticələr göstərilməmişdir). Bu xüsusiyyətlərə görə onların *Lactobacillus* cinsinə aid STB olmaları qənaətinə gəlmək olar [3].


İzolə edilmiş bakteriya hüceyrələrinin *Fusarium culmorum* 302 göbələyinə qarşı zamandan asılı fəallıq diaqramları şəkil 1-də göstərilmişdir. Diaq-

ramlardan aydın görünür ki, becerilmənin artıq 3-cü gündündə izolyantların passiv göbələyin inkişafını ləngitməsi müşahidə edilməyə başlamışdır. Bu zaman əksər izolyantlar (ZİTCHL 2, KV3, ZİTCHL 4, Z1 və 30103) öz tormozlayıcı təsirini qismən nümayiş etdirdikləri halda L1356, POH5, BL IV 2 və Z7 izolyantlarının becerildiyi mühitdə müşahidələrimizin sonuna qədər passiv göbələyin inkişafi tamam dayandırılmışdır. Bununla belə, müşahidələrimizin 6-cı günü Z1 ştaminin ləngidici təsiri zəifləmiş və göbələk koloniyasının ölçüləri kontrol variantın ölçülərinə çatmışdır.



Şək. 1. İzolə edilmiş ştamların *Fusarium culmorum* 302 göbələyinə qarşı zamandan asılı fəallığı

Müşahidələrimizin 9-cu günü ZİTCHL 2, ZİTCHL 4 və 30103 izolyantları *Fusarium culmorum* 0103 göbələyinə qarşı fəallığını təcrübələrin sonuna qədər qoruyub saxlamışdır. Aparılan təcrübələr zamanı alınan nəticələrin vizual görüntüləri şəkil 2-də əks etdirilmişdir.



Şək. 2. Süd turşusu bakteriyası ştamlarının *Fusarium culmorum* 302 göbələyinə qarşı fəallığının vizual görünüşü: 1- kontrol, 2 – L1356, 3 – KV3, 4 – ZİTCHL 2, 5 – POH5, 6 – ZİTCHL 4, 7 – BL IV 2, 8 – Z7, 9- Z1, 10 – 30103

Beləliklə, müxtəlif un nümunələrindən 54 bakteriya izolə edilmiş və onların 9-da *Fusarium culmorum* 302 göbələyinə qarşı ləngidici fəallıq müşahidə edilmişdir.

Qeyd etmək lazımdır ki, *Fusarium* cinsli göbələklərə qarşı tormozlayıcı təsir göstərən STB ştamları fermentləşdirilmiş tərəvəz məhsullarından da ayrılmış və onların ilkin xüsusiyyətləri tədqiq edilmişdir [1]. Izolə edilmiş bakteriya hüceyrələrinin müxtəlif xassələrinin ilkin analizi onların *Lactobacillus* cinsinə aid STB olmaları qənatınə gəlməyə imkan verir. Izolə edilmiş STB nümunələrinin daha dəqiq identifikasiyası, onların antifunqal fəallıq spektrinin və fəal metabolitin kimyəvi təbiətinin müəyyən edilməsi istiqamətlərində tədqiqatlarımız davam etdirilir.

### **ƏDƏBİYYAT**

1. Vəliyeva G.A., Abdullayeva N.A., Gülehmədov S.Q., Quliyev A.Ə. Bitki mənşəli qida məhsullarından izolə edilmiş süd turşusu bakteriyalarının göbələk əleyhinə fəallığı // AMEA Mikrobiologiya Institutunun elmi əsərləri, 2019, c.32 (2), s.128-136.
2. De Vuyst, L. and Vandamme, E.J. Lactic acid bacteria and bacteriocins: their practical importance // In Bacteriocins of Lactic Acid Bacteria: Microbiology, Genetics and Applications, de Vuyst, L. and Vandamme, E.J. (eds). London: Blackie Academic and Professional., 1994a. pp.1-12.
3. Geiser D.M., Aoki T., Bacon C.W. et al. One Fungus, One Name: Defining the Genus *Fusarium* in a Scientifically Robust Way That Preserves Longstanding Use // Phytopathology. 2013. V. 103(5). pp. 400-408. doi:10.1094/PHYTO-07-12-0150-LE
4. Gulahmadov S.G., Batdorj B., Dalgalarondo M., Chobert, J-M., Kuliev, A.A. and Haertle, T. Characterization of bacteriocin-like inhibitory substances (BLIS) from lactic acid bacteria isolated from traditional Azerbaijani dairy products // Europ. Food Rec. Technol. 2006. V 224. P.338-345.
5. Leslie J.F., Summerell B.A. The *Fusarium* Laboratory Manual. Oxford, 2006. pp. 158-159. ISBN 0-8138-1919-9
6. Schmid R.D. Taschenatlas der Biotechnologie und Gentechnik. WILEY-VCH Verlag GmbH & Co. KGaA, 2006
7. Frisvad J., Samson R.A. Polyphasic taxonomy of Penicil-lium subgenus *Penicillium*. A guide to identification of food and airborne terverticillate *Penicillia* and their mycotoxins // Studies in Mycology. 2004. V. 49. pp. 188.
8. Samson R.A., Hoekstra E.S., Frisvad J.C. Introduction to food- and airborne fungi. 2004. P. 60.
9. Messens W. and De Vuyst L. Inhibitory substances produced by *Lactobacilli* isolated from sourdoughs – a review // Int.J.Food Microbiol. 2002. V. 72. P.31-43.

### **ВЫДЕЛЕНИЕ И ПРЕДВАРИТЕЛЬНОЕ ИССЛЕДОВАНИЕ АКТИВНЫХ ЛАКТОБАКТЕРИЙ ПРОТИВ ФУЗАРИЯ ИЗ ОБРАЗЦОВ МУКИ**

**Г.А.ВАЛИЕВА, Ф.А.ГАДЖИЕВА, Р.И.ГОДЖАЕВА, С.Г.ГЮЛЬХАМДОВ**

### **РЕЗЮМЕ**

Из 54 бактериальных штаммов, изолированных из различных образцов муки, были выделены и изучены 9 штаммов молочнокислых бактерий, принадлежащих к роду *Lactobacillus*, которые ингибируют развитие штамма *Fusarium culmorum* 302. Было об-

наружено, что штаммы, выделенные из этих пищевых продуктов, в разной степени замедляют развитие пассивного штамма. Изучение таксономических и противогрибковых свойств этих штаммов продолжается.

**Ключевые слова:** Образцы муки, лактобациллы, *Fusarium culmorum* 302, противогрибковая активность.

## **SECRETAION AND PREVENTIVE RESEARCH OF ACTIVE LACTOBACTERIA AGAINST FUSARIA FROM MUCUS SAMPLES**

**G.A.VELIEVA, F.A.HAJIEVA, R.İ.QOJAEVA, S.Q.GULAHMADOV**

### **SUMMARY**

Of the 54 bacterial strains isolated from different specimens of the mucus, 9 strains of lactic acid bacteria belonging to the genus *Lactobacillus*, which inhibit the development of the passive strain *Fusarium culmorum* 302, were isolated and studied. The study of taxonomic and antifungal properties of these strains continues.

**Keywords:** Mucus samples, lactobacilli, *Fusarium culmorum* 302, antifungal activity.